

## **“PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına  
uyğun hazırlanmış Maliyyə Hesabatları və  
Müstəqil Auditorların Rəyi**  
31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə

# **“PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

## **MÜNDƏRİCAT**

---

### **Səhifə**

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI	1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	2
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI	
Maliyyə vəziyyəti haqqında hesabat	5
Məcmu gəlir haqqında hesabat	6
Kapitalda dəyişiklik haqqında hesabat	7
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	8-9
Maliyyə hesabatları üzrə qeydlər	10-43

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI  
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR BƏYANAT  
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyannamə, "Protean Construction" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "Cəmiyyət") maliyyə hesabatları ilə bağlı Cəmiyyət rəhbərliyinin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2017-ci il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini, həmin ildə başa çatmış il üzrə əməliyyat nəticələrini, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini eks etdirən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplerinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsədə uyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS-ə müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdiriyi halda, hesabat tarixinə maliyyə hesabatlarının daimilik prinsipi əsasında hazırlanması.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Cəmiyyət daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Cəmiyyətin maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün eks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatları 29 avqust 2018-ci il tarixində Cəmiyyətin Direktorlar Şurası tərəfindən təsdiq edilmişdir.

Direktorlar Şurası tərəfindən:



Süleyman Süleymanov  
Baş Mühasib  
29 avqust 2018-ci il  
Bakı, Azərbaycan Respublikası



BAKER TILLY  
AZERBAIJAN

Audit, Tax and Consulting  
Demirchi Tower, 16th floor  
Khojaly Avenue, 37  
AZ1025, Baku  
Azerbaijan

T: + 994 (12) 404 7 666  
F: + 994 (12) 404 7 667

office@bakertilly.az  
www.bakertilly.az

## MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasına:

### *Şərti Müsbət Rəy*

Biz “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Cəmiyyət”) 31 dekabr 2017-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasım aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları şərti rəy üçün əsaslar istisna olmaqla Cəmiyyətin 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

### *Şərti Rəy üçün Əsaslar*

Biz illik mal-material ehtiyatlarının sayılması prosedurlarının Cəmiyyət tərəfindən icra olunduğu tarixdən əvvəl Cəmiyyətin auditorları olaraq təyin olundugumuz üçün 31 dekabr 2017 və 2016-ci il tarixlərində başa çatmış illərin sonunda Cəmiyyətin mal-material ehtiyatlarının qalıqlarının sayılması prosesini müşahidə etmək iqtidarında olmamışıq. Biz, həmçinin Cəmiyyətin 31 dekabr 2017 və 2016-ci il tarixlərinə maliyyə vəziyyəti haqqında hesabatda 31,976 AZN və 41,501AZN məbləğində qeyd olunmuş Cəmiyyətin mal-material ehtiyatlarının qalıqlarının kəmiyyəti və vəziyyəti ilə bağlı alternativ üsullar vasitəsilə əminlik əldə edə bilməmişik. Bu məsələlərin nəticəsi olaraq, biz uçota alınmış və ya alınmamış mal-material ehtiyatlarının qalıqları, eləcə də məcmu gəlir haqqında hesabat, səhmdar kapitalında dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı təşkil edən elementlər ilə bağlı hər hansı bir düzəlişin tələb olunub olunmadığını müəyyən edə bilməmişik.

Biz auditı Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditi üçün Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti müsbət rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.



### ***Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri Verilmiş Şəxslərin Məsuliyyəti***

Rəhbərlik maliyyə hesabatlarının MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya xətalar nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

### ***Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti***

Bizim məqsədimiz edilmiş maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətalar nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlikdə əhəmiyyətli təhriflər mövcud olduğu hallarda, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvler nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlararma təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətalar nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətalar nəticəsindəkindən daha yüksəkdir, çünki saxtakarlıq sözləşmə, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasetinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarıraq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit

sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.


*Baker Tilly Azerbaijan*  
29 avqust 2018-ci il  
Bakı, Azərbaycan Respublikası

# “PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ


**MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT  
31 DEKABR 2017-Cİ İL TARİXİNƏ  
(Azərbaycan Manatı ilə)**

	Qeydlər	31 dekabr 2017-ci il	31 dekabr 2016-ci il
<b>AKTİVLƏR</b>			
<b>Uzunmüddətli aktivlər:</b>			
Əmlak, tikili və avadanlıqlar	7	11,275,898	11,336,601
Təxirə salınmış vergi aktivləri	8	395,205	259,160
<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>11,671,103</b>	<b>11,595,761</b>
<b>Cari aktivlər:</b>			
Mal-material ehtiyatları	9	32,200	41,525
Debitör borcları və digər alınacaq vəsaitlər	10	3,729,818	6,099,079
Pul vəsaitləri və onların ekvivalentləri	11	1,690,812	1,887
Diger aktivlər	12	312,788	402,538
<b>Cəmi cari aktivlər</b>		<b>5,765,618</b>	<b>6,545,029</b>
<b>CƏMI AKTİVLƏR</b>		<b>17,436,721</b>	<b>18,140,790</b>
<b>ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>			
<b>ÖHDƏLİKLƏR :</b>			
<b>Cari öhdəliklər:</b>			
Kreditor borcları və digər ödəniləcək vəsaitlər	13	1,313,942	1,468,042
<b>Cəmi cari öhdəliklər</b>		<b>1,313,942</b>	<b>1,468,042</b>
<b>Cəmi öhdəliklər</b>		<b>1,313,942</b>	<b>1,468,042</b>
<b>KAPİTAL:</b>			
Səhmdar kapitalı	14	160,672	160,672
Bölüşdürülməmiş mənfəət		15,962,107	16,512,076
<b>Cəmi kapital</b>		<b>16,122,779</b>	<b>16,672,748</b>
<b>CƏMI ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>17,436,721</b>	<b>18,140,790</b>

**Direktorlar Şurası tərəfindən:**


  
**Məhəmməd Tahməzov**  
 Direktorlar Şurasının Sədri  
 29 avqust 2018-ci il  
 Bakı, Azərbaycan Respublikası

10-43-cü səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

  
**Süleyman Süleymanov**  
 Baş Mühasib

29 avqust 2018-ci il  
 Bakı, Azərbaycan Respublikası

# "PROTEAN CONSTRUCTION" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MƏCMU GƏLİR HAQQINDA HESABAT  
 31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  
 (Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2016-ci il tarixində başa çatmış il üzrə
Müqavilələr üzrə gəlirlər	15	25,385,958	22,240,757
Müqavilələr üzrə xərclər	16	(23,282,077)	(16,602,603)
<b>Ümumi mənfəət</b>		<b>2,103,881</b>	<b>5,638,154</b>
Ümumi və inzibati xərclər	17	(1,061,496)	(214,262)
<b>Əməliyyat mənfəəti</b>		<b>1,042,385</b>	<b>5,423,892</b>
Əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərər		(95,704)	-
Mənfəət vergisindən başqa vergilər		(23,411)	(23,351)
Xarici valyuta mübadiləsi üzrə zərər		(2,666)	(916)
Ümidsiz borclar üzrə xərclər		-	(399,406)
Diger xərclər	18	(293,560)	-
<b>Mənfəət vergisindən əvvəl gəlir</b>		<b>627,044</b>	<b>5,000,219</b>
Mənfəət vergisi xərci	8	(125,409)	(1,000,685)
<b>İl üzrə xalis mənfəət</b>		<b>501,635</b>	<b>3,999,534</b>
<b>İL ÜZRƏ CƏMI MƏCMU GƏLİR</b>		<b>501,635</b>	<b>3,999,534</b>

Direktorlar Şurası tərəfindən:

Məmməd Fəhimzad  
 Direktorlar Şurasının Sədri  
 29 avqust 2018-ci il  
 Bakı, Azərbaycan Respublikası  
 10-43-cü səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

Süleyman Süleymanov  
 Baş Mühasib

29 avqust 2018-ci il  
 Bakı, Azərbaycan Respublikası

# “PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KAPITALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT  
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  
(Azerbaijan Manatı ilə)

	Səhmdar kapitalı	Böltüşdürülməmiş mənfəət	Digər ehtiyatlar	Cəmi kapital
1 yanvar 2016-cı il	160,672	12,512,542	2,508,320	15,181,534
Səhmdarlar tərəfindən vəsaitlərin geri götürülməsi	-	-	(2,508,320)	(2,508,320)
İl üzrə cəmi məcmu gəlir	-	3,999,534	-	3,999,534
<b>31 dekabr 2016-cı il</b>	<b>160,672</b>	<b>16,512,076</b>	<b>-</b>	<b>16,672,748</b>
İl üzrə cəmi məcmu gəlir	-	501,635	-	501,635
Səhmdarlar tərəfindən vəsaitlərin geri götürülməsi	-	(1,051,604)	-	(1,051,604)
<b>31 dekabr 2017-ci il</b>	<b>160,672</b>	<b>15,962,107</b>	<b>-</b>	<b>16,122,779</b>

Direktorlar Şurası tərəfindən:

  
Məmməd Təhməzov  
Direktorlar Surasının Sədri  
29 avqust 2018-ci il  
Bakı, Azərbaycan Respublikası

  
Süleyman Süleymanov  
Baş Mühasib  
29 avqust 2018-ci il  
Bakı, Azərbaycan Respublikası

10-43-cü səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

# "PROTEAN CONSTRUCTION" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAITLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT  
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  
(Azerbaijan Manatı ilə)

Qeydlər	31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2016-ci il tarixində başa çatmış il üzrə
<b>ƏMƏLİYYAT FƏALİYYƏTİNDEN DAXİL OLAN PUL VƏSAITLƏRİ:</b>		
Mənfəət vergisindən əvvəl gəlir	627,044	5.000,219
Nağdsız maddələr üzrə düzəlişlər:		
Əmlak, tikili və avadanlıqların amortizasiyası	7	658,384
Xarici valyuta mübadiləsi üzrə zərər		2,666
Əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərər		95,704
Ümidsiz borclar üzrə xərclər		-
		399,406
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri:	1,383,798	5,990,554
Mal-material ehtiyatlarında azalma	9,325	97,642
Digər aktivlərdə azalma/(artma)	89,750	(306,245)
Debitor borcları və digər alınmaçı vəsaitlərdə azalma/(artma)	2,369,261	(2,845,824)
Kreditor borcları və digər ödəniləcək vəsaitlərdə azalma/(artma)	(156,825)	666,768
Əməliyyat fəaliyyətlərindən yaranan nağd pul vəsaitləri:	3,695,309	3,602,895
Ödənilmiş mənfəət vergisi	(261,453)	(813,930)
<b>Əməliyyat fəaliyyətlərindən yaranan xalis nağd pul vəsaitləri</b>	<b>3,433,856</b>	<b>2,788,965</b>
<b>İNVESTİSİYA FƏALİYYƏTİNDEN DAXİL OLAN PUL VƏSAITLƏRİ:</b>		
Əmlak, tikili və avadanlıqların satın alınması	(710,334)	(814,686)
Əmlak, tikili və avadanlıqların satışından əldə edilən gəlirlər	16,949	-
<b>İnvestisiya fəaliyyətinə yönəlmış xalis pul vəsaitləri</b>	<b>(693,385)</b>	<b>(814,686)</b>
<b>MALİYYƏLƏŞDİRƏN FƏALİYYƏTİNDEN DAXİL OLAN PUL VƏSAITLƏRİ:</b>		
Səhmdarlar tərəfindən vəsaitlərin geri götürülməsi	(1,051,604)	(2,508,320)
<b>Maliyyələşdirmə fəaliyyətinə (yönəlmış)/fəaliyyətindən daxil olan xalis pul vəsaitləri</b>	<b>(1,051,604)</b>	<b>(2,508,320)</b>

# "PROTEAN CONSTRUCTION" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT  
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)  
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2016-ci il tarixində başa çatmış il üzrə
Xarici valyutada saxlanılan pul vəsaitləri və onların ekvivalentləri üzrə məzənnə fərqlərinin təsiri	58		(916)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALETLƏRİNDE XALIS (AZALMA)/ARTMA		1,688,925	(534,957)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin əvvəlinə</i>	11	1,887	536,844
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin sonuna</i>	11	1,690,812	1,887

Direktorlar Şurası tərəfindən:



*Süleyman Süleymanov*  
Süleyman Süleymanov  
Baş Mühasib

29 avqust 2018-ci il  
Bakı, Azərbaycan Respublikası

10-13-nü sahifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.